

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nazirlər Kabinetinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli 02-11-07/14 sayılı məktubuna əsasən 2018-ci ildə beynəlxalq və respublika səviyyəli simpozium, konqres və elmi konfransların keçirilməsi üçün tədbirlər planını və bunun əsasında AzTU tərəfindən təsdiq edilmiş tədbirlər planını əsas tutaraq

Əmr edirəm:

1. 21-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Elmi-texniki konfrans keçirilsin.
2. Konfransa hazırlıq və onun keçirilməsi üçün Beynəlxalq və Yerli Təşkilat komitələri yaradılsın (əlavə 1).
3. Konfransın işi bölmələr üzrə keçirilsin (əlavə 2).
4. Məqalələrin Konfransa təqdim olunması və tərtibatına dair tələblər hazırlansın (əlavə 3) və məruzələr toplusu çap olunsun.
5. Kafedra müdirlərinin imzası ilə təsdiq olunmuş və mövcud qaydalara əsasən tərtib olunmuş məruzələr 05 noyabr 2018-ci il tarixinə qədər AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, t.e.d., professor E.B.İsgəndərzadəyə (E-mail: isgenderzadeh@rambler.ru) təqdim edilsin.
6. Konfransın keçirilməsi barəsində məlumatın AzTU-nun rəsmi saytında yerləşdirilməsi “İnnovativ təhsil və İKT” departamentinin direktoru Ə.İ.Xəlilova tapşırılsın.
7. Professor-müəllim heyəti, doktorant və magistrantların konfransda məruzələrlə fəal iştirakının təmin edilməsi kafedra müdirləri və “Magistratura və doktorantura” şöbəsinə (dosent E.Rzayev) tapşırılsın.
8. Konfransın keçirilməsi barədə Respublikanın müvafiq profilli ali məktəbləri, elmi-tədqiqat insitutları, nazirliklər, komitələr və sənaye müəssisələrinə məktublar göndəriilsin.
9. Konfransın proqramının 10 noyabr 2018-ci il tarixinə qədər çap olunması AzTU mətbəəsinin mudiri Ə.İ.Abbasova tapşırılsın.
10. Konfransın xərclər smetasının tərtib olunması baş mühasib Ə.Dadaşova tapşırılsın.

11. Əmrin bütün dekanlıqlara və kafedralara çatdırılması Ümumi şöbəyə (Ə.Qasımlı) tapşırılsın.
12. Əmrin icrasına nəzarət Elm və texnika üzrə prorektor, r.e.d. İ.Pirməmmədova tapşırılsın.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nazirlər Kabinetinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli 02-11-07/14 sayılı məktubuna əsasən 2018-ci ildə beynəlxalq və respublika səviyyəli simpozium, konqres və elmi konfransların keçirilməsi üçün tədbirlər planını və bunun əsasında AzTU tərəfindən təsdiq edilmiş tədbirlər planı.

Rektor əvəzi

Təqdim edir:

Elmi-tədqiqat işlərinin planlaşdırılması
və ETİ şöbəsinin müdiri
_____ İ.İslamov

X.M.Yahudov

Razılaşdırılıb:

Elm və texnika üzrə prorektor
_____ İ.T.Pirməmmədov

Baş mühasib

_____ Ə.Dadaşov

Əlavə 1

21-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Elmi-texniki konfransının

Konfransın fəxri sədri:

Ceyhun Bayramov-Azərbaycan Respublikasının Təhsil Naziri səlahiyyətlərini icra edən.

Sədrilər:

Xalıq Yahudov-Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor.

Aleksandr Kuzin- Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru, professor.

Sədr müavinləri:

İlham Pirməmmədov-Azərbaycan Texniki Universitetinin Elm və Texnika üzrə prorektoru, professor.

Aleksandr Kozlov-Rusiya Metrologiya Akademiyasının akademiki, Rusiya Dövlət Mükafatı laureatı, Rusiyanın Əməkdar Metroloqu, professor.

Valeriy Lisenko-Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun şöbə rəisi, t.e.d., professor.

Məsul katib:

İslam İslamov-Azərbaycan Texniki Universitetinin “Elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya” şöbəsinin müdiri, dosent.

Elmi katib:

Şükufə Əhmədli-Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrası.

KONFRANSIN KOMİTƏLƏRİ:

Beynəlxalq Təşkilat Komitəsi:

professor Vladimir Laxov-Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktorunun müşaviri (Rusiya).

professor Manfred Koçsiek-Almaniya Milli Metrologiya İnstitutunun direktor müavini (Almaniya).

Professor Sergey Mamayev-Boston Universitetinin nanolaboratoriya müdiri (ABŞ).

professor Hakan Gür-Orta Doğu Texniki Universitetinin dekanı (Türkiyə).

Dr. Yekaterina Kromkova-Avropa İttifaqı Tvinning Layihəsi müşaviri (Yunanıstan).

professor Karel Frana-Liberek Texniki Universitetinin dekan müavini (Çexiya).

professor Oleq Veliçko-Urkayna Metroloji Təminat Elm-İstehsalat İnstitutunun direktoru, Ukraynanın Əməkdar Elm və Texnika Xadimi, Əməkdar Metroloq (Ukrayna).

professor Vladimir Pronyakin-N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin “Metrologiya və qarşılıqlı əvəzolunma” kafedrasının müdiri (Rusiya).

dosent Cavid Səfərov-Rostok Texniki Universiteti (Almaniya).

professor Silvio Simon-Brandenburq Texniki Universitetinin dekanı (Almaniya).

Dr. Levent Yeşilbağ-“Hexagon Metrology Türkiye”nin prezidenti (Türkiyə).

professor Vahid Çiftçi-Türkiyə Metrologiya İnstitutunun direktorunun müşaviri.

Yerli Təşkilat Komitəsi:

Mahmud Qubadov-Azərbaycan Metrologiya İnstitutunun direktoru.

Namiq Tağıyev-Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru.

professor Elçin İsgəndərzadə-AzTU-nun "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri.

professor Rasim Əlizadə-AzTU-nun "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri.

professor Eldar Qocayev-AzTU-nun "Fizika" kafedrasının müdiri.

professor Ayaz Abdullayev-AzTU-nun "Maşınşünaslıq" Elmi-tədqiqat Mərkəzinin direktoru.

professor Həsən Hüseynov-AzTU-nun "Texnoloji komplekslər və xüsusi texnika" kafedrasının müdiri.

professor Astan Şahverdiyev- AzTU-nun "İstilik energetikası" kafedrasının müdiri.

professor Elşad İsmibəyli-AzTU-nun "Elektrodinamika və radioelektron vasitələri" kafedrasının müdiri.

professor Ələkbər Hüseynov-AzTU-nun "Xüsusi texnologiyalar və avadanlıqlar" kafedrasının müdiri.

professor Valeh Baxşəliyev-AzTU-nun "Mexanika" kafedrasının müdiri.

professor Vaqif Mirsəlimov-AzTU-nun "Mexanika" kafedrası.

professor Əli Nəcəfov-AzTU-nun "Maşınların konstruksiya edilməsi" kafedrasının müdiri.

professor Nizami Yusubov-AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının müdiri.

professor Vaqif Mövlazadə-AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrası.

professor Ramiz İsgəndərov-AzTU-nun "Sənaye iqtisadiyyatı və menecment" kafedrasının müdiri.

dosent Ramiz Hüseynov-AzTU-nun "Xüsusi texnika və texnologiya" fakültəsinin dekanı.

professor İlham Aslanzadə- AzTU-nun "Mühəndis iqtisadiyyatı və menecment" fakültəsinin dekanı.

professor Sübhan Namazov- AzTU-nun "Metallurgiya və metalşünaslıq" kafedrasının müdiri.

professor Rəhim Şükürov-AzTU-nun "Metallurgiya və metalşünaslıq" kafedrası.

professor Nadir Fərzanə-ADNSU-nun "Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması" kafedrasının müdiri.

professor Nəriman Rəsulov-AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrası.

professor Məzahir Fərzəliyev-ADİU-nun "Texnoloji maşınlar və avadanlıqlar" kafedrasının müdiri.

dosent Ərəstun Məmmədov-AzTU-nun "Maşınqayırma" fakültəsinin dekanı.

dosent Zabit Aslanov-ADİU-nun "Standartlaşdırma və sertifikatlaşdırma" kafedrasının müdiri.

dosent Şahin Quliyev-Azərbaycan Texnologiya Universitetinin "Standartlaşdırma və sertifikatlaşdırma" kafedrasının müdiri.

Əlavə 2

21-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Elmi-texniki konfransının

BÖLMƏLƏRİ:

- Bölmə 1.** Məhsulun keyfiyyətinin metroloji təminatı.
- Bölmə 2.** Maşınqayırmada keyfiyyətin texnoloji təminatı və idarə olunması.
- Bölmə 3.** Xüsusi texnologiyalarda etibarlılıq və keyfiyyət göstəriciləri.
- Bölmə 4.** Cihazqayırma müəssisələrində keyfiyyətin təmini və idarə olunması.
- Bölmə 5.** Optik, dinamik, elektrik və radiotexnik ölçmə-məlumat sistemləri.
- Bölmə 6.** Maşınlarda keyfiyyət göstəricilərinin artırılması.
- Bölmə 7.** Metallurjiyada analitik ölçmələr və keyfiyyətə nəzarət.
- Bölmə 8.** Məhsulun keyfiyyətinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi.

MƏQALƏLƏRİN KONFRANSA TƏQDIM OLUNMASI VƏ TƏRTİBATINA DAİR TƏLƏBLƏR

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan, rus, ingilis və alman dillərindən birində təqdim olunmalıdır.
2. Məqalə MS Word proqramında A4 formatında (sol və sağ-2 sm, yuxarı və aşağı-2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətn daxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanmalı və 8 səhifədən artıq olmamalıdır.
3. Məqalə aşağıdakı ardıcılıqla hazırlanmalıdır:
müəlliflərin adı, soyadı, atasının adı-ortada;
müəlliflərin iş yeri və şəhər-ortada, sonda 6 pt interval (Əgər müəlliflər müxtəlif təşkilatları təmsil edərsə, müəllifin və təşkilatın adında yuxarı indekslə nömrələnilir);
məqalənin adı-ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, e-mail ünvanı.
4. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcılığına uyğun olaraq nömrələnilir.
5. Məqalədə cədvəl və şəkillər nömrələnilir: cədvəl-cədvəlin yuxarisında, sağdan (məs., cədvəl 1), şəkil-şəklin altında, ortadan (məs., şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.
6. Riyazi ifadələr MS Word proqramının düstür redaktoru (Equation) ilə tərtib olunur. Mətnədə ancaq istifadə olunan düsturlar nömrələnilir. Düstür sətirin ortasında, nömrəsi sağda mötərizədə yazılır.
7. Konfransa məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məqalənin adı, konfransın bölmə nömrəsi və adı elektron məktubda təqdim olunur.
8. Məqalə konfransa elektron formada göndərilir.
9. Hər bir məqaləyə təşkilat komitənin üzvləri tərəfindən rəy verilir.
10. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.
11. Konfransa təqdim olunmuş və təşkilat komitənin üzvləri tərəfindən müsbət rəydən keçmiş məqalələr müəlliflər tərəfindən vəsait ödənilmədən materiallar toplusunda dərc olunacaqdır.

VACİB TARİXLƏR

05 noyabr 2018-ci il-Materialların elektron versiyasının təqdim edilməsinin son tarixi.

10 noyabr 2018-ci il-Konfransın proqramının göndərilməsi.

KONFRANSIN QRAFİKİ

Konfransın işi 21-23 noyabr 2018-ci il tarixlərində plenar və bölmə iclaslarında Azərbaycan, rus, ingilis və alman dillərində aparılacaqdır.

12. Konfransın keçirildiyi ünvanı: AZ1073, Bakı ş., H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti.

Konfransın təşkilat komitəsi ilə əlaqə:

İslam İslamov, Azərbaycan Texniki Universitetinin "Elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya" şöbəsinin müdiri, dosent, Bakı, Azərbaycan.

E.B.İsgəndərzadə, Azərbaycan Texniki Universitetinin "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri, t.e.d., professor, Bakı, Azərbaycan.

Konfransın ünvanı və əlaqə:

www.aztu.edu.az

E-mail: isgenderzadeh@rambler.ru

Tel: (+994 12) 539-12-36

Fax: (+994 12) 539-12-36